

SEYRAN SƏXAVƏTİN "Seçilməmiş əsərləri"

XX əsrin 60-70-ci illəri Azərbaycan ədəbiyyatı tərixinə, poeziya, nəşr və dramaturgiya tarixində keyfiyyətə yeni bir mərhələdir. Bu dövrde milli və dünya ədəbiyyatındaki ən yaxşı ənənələrdən bəhrələnərək bədii sənətkarlıq cəhətdən dəyərli əsərlər yazılmışdır. Bu dövrde həyata bədii təfəkkür baxımından yanaşmaqla, fəlsəfi dərkə, milli mənəvi dəyərlərə köklənməkə yaranan əsərlər artırdı. Təkcə poeziyada deyil, həm də nəsrde belə poetik zənginlik bu dövrlərdə ədəbiyyata gələn, artıq bu ədəbi aləmdə tanınan qələm sahiblərinin əsərlərində üstünlük təşkil edirdi və oxucularda böyük maraq yaratmışdı. Bu dövrde Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, İsa Hüseynov... artıq Azərbaycan nəşrinin, Mikayıll Müşfiq, Səməd Vurğun, Rəsul Rza... poeziyamızın inkişafında böyük xidmətləri ilə ədəbiyyat tariximizdə imzalarını möhürülmüşdilər. Yeni yetişən nəsil - Elçin, Anar, Mövlud Süleymanlı... onların arxasında gələn müfəssəl əsgərlər idi. Bəxtiyar Vahabzadə, Əli Kərim, Fikret Qoca, Fikret Sadıq, Xəlil Rza, Sabir Rüstəmxanlı, Vəqif Cəbrayıllzadə, Ramiz Rövşən... Azərbaycan poeziyasına yeni bir abi-hava gətirməkdə idilər. Elə sənətkarlarımı var idı ki, həm poeziya və nəsrda, həm də dramaturgiyamızın, Azərbaycan teatrının inkişafında böyük xidmətləri ilə tanınır. B.Vahabzadə, N.Xəzri, N.Həsənzadə həm poeziya və dramaturgiyada, İlyas Əfəndiyev, Anar, Elçin... həm nəsrda və dramaturgiyada artıq öz dəst-i-xəttile tanındı. Yeni ədəbi nəsil bu ənənələr üzərində inkişaf edirdi və bu Azərbaycan ədəbiyyatının uğurları idı...

Azərbaycan nəşrinin, poeziyasının və dramaturgiyasının inkişafında Seyran Səxavət də öz dəst-i-xətt ilə seçilirdi. "Qızıl test" əsəri, "Nekroloq" romanı, sənətkarlıq cəhətdən diqqəti cəlb edən poeziyası S.Səxavətin uğurlarıdır. Büyük sənətkarımız İsmayıllı Şıxlı "Qızıl test" əsərinin tamasha versiyasını yüksək dəyərləndirir. Bu povesti birnəfəsə oxumuş yazıçı iki dəfə də tamaşaşına baxır və "hər iki dəfə də camaatın nəfəsini dərmədən, səhnədən deyilən sözləri dinlədiyinin şahidi olmuşam, Xanəhmədin qılıncdan kəskin atmacalarından sonra uzun müddət davam edən alqışlarını eşitmışəm. Sözün düzü, xeyli vaxtı bele səmimiyyətə qarışılanan tamaşaşaya baxmamışdım. İlk dəfə idı ki, bele müşahidəm olurdı - tamaşaşada ayaqüstü qalxıb yarıma saatə qədər səhnədəki

ləri alqışlayan adamların sevincini unuda bilmirəm... ümumiyyətə demek isteyirem ki, həm povest, həm də pyes kimi "Qızıl test" əsəri sübut etdi ki, vaxtında yazılmış, cəsarətli əsərlərə həmişə böyük ehtiyaçımız var" - deyir.

Özünün yazdıqlarının hamisə "dünyanın mən baxan tərəfdən görünən hissəsidir" - deyən Seyran Səxavət həyata baxışlarının orijinallığı, qələmə aldığı hadisələrdə qabartdığı problemlərin aktuallığı və yeniliyi ilə diqqəti çəkir. Onun poeziyasında sevincə yanaşı, bir acı da var. Bunlar adı acı, adı sevinc deyildir. Bu sənətkarlıq fərdiliyində doğur. Qələmə aldığı hissələr, problemlər, böyük bir daxili inamın, təəssüfun, qəzəbin doğurduğu duyular sevinc və acının vəhdətində verilir. Onun mövzuları uzaqlardan gəlmir, yaşadığını həyatdan, mühitdən alınır. Və buna görə də doğmaliyi, dərinliyi, sadəliyi və mürəkkəbliyi ile maraq oyadır. Onun poeziyasında gül büləbəl sevgisi, vəfa, sədaqət təbliğ olunmur. Onun yaradıcılığında yaşadığı dünyadan reallıqları və özünün yaşadığı aləm, keçirdiyi hissələr, fərəh, qüssə doğuran hadisələr, məqamlar poetik təfəkküründən keçirilir, əsərin mövzusu olur, daxili dünyası ilə həmahəngləşir, parlaq, duru, şəffaf şəh damçıları kimi ruhu oxşayır. O öz duyularını ifadə edərənək obrazlı ifadələrində də təbiidir. Sevgi mövzusunda yazılan əsərlərdə bir sevən ürək, sevgisi üçün döyünen ürək, həyəcan, daxili hiss və duyular predmet üçün götürülən mövzunun içindən rişələnir. Seyran Səxavətin hələ keçən əsrin 60-ci illərində qələmə aldığı "Bizim arx" əsəri sevgi mövzusunda yazılmış gözəl, orijinal, poetik cəhətdən zəngin misralarla dolu poeziya nümunəsidir:

O qızın bağçasında
Şirildən bühlur arx,
Bizim bağçadan keçir;
O arx ilə həmişə
Bu bağdan o bağçaya
ürək keçir, can keçir.

"Qonşuda qız sevənin ürəyində yağ olmaz" xalq məsəlesi yada düşür, ilq bir nəfəs duylur, mühəm və səmimi, zərif, kövrək qələbin çırpıntıları ilə zəngin bu əsərin hər bəndi aşağıdakı bənd kimi bədii cəhətdən qüvvətli, poetik cəhətdən düşündürür, ruha, duyulara təsir edir.

O arx üstə yüyürüb
təngənəfəs gələndə
gelişimi aparib.
Bəzən o arxin üstə
onun adı dilimdə
danişmişam, gülmüşəm
-gülüşüməp aprib.
Qəlbimdən ulduz saylı
naxışımı aprib.
Bəzən də qırçın-qırçın

axışına baxmışam-
baxışımı aparib.

Orijinal, təkrarsız, daxilən poetik ifadə zənginliyi, ülvə bir məhəbbət sahibinin könül çırpıntılarındakı saflıq insanı qarşıyır. Lirik qəhrəman kimi sev-sevə, öyə-öyə, oxşaya-oxşaya, "qılığına girərek" müraciət etdiyi o "bizim arx"la insan kimi danışır, ona könlünü açır, həm ondan istədiyini, həm içindeki sevgi duyularını gizləde bilmir:



Bir səhər su içəndə
onun dodaqlarından
birçə "hə" kəlməsini
qoparmağın qalıbdır.
Bir də mənim özümü
Onların bağçasına
aparmağın qalıbdır,
Bizim arx, ay bizim arx!

Bu şeir keçən əsrin 63-cü il-lərində yazılib. Seyran Səxavətin ədəbiyyat aləminə ilk qədəm qoyduğu illərə təsadüf edə bilər. Amma mükəmməl bir poeziya nümunəsidir.

"Utancaq məhəbbət" şeirində də bu sevgi - ədəbiyyatın en böyük mövzularından biri olan UNSAN SEVGİSİ orijinal bir şəkildə ifadə edilir. Sine-sində doğulan "utancaq məhəbbəti" "bir gözəlin baxışı ulduz-ulduz doğranıb dağlımsıdı sinəmdə" orijinal deyimdir. O utancaq məhəbbəti şair bədii təfəkküründə obrazlaşdırır, ona canlılıq verir, ona insan kimi baxır - hissələr, duyular sürətə cevrilir, bu cevrilmənin özündə bir orijinallıq var. Xitabın en gözəl keyfiyyətdən istifadə etmək müraciət etdiyi utancaq məhəbbətinin arxasında bir insan dayandığını oxucu duymaya bilməz. O utancaq, saf məhəbbətinin arxasında qəçmir, lirik qəhrəman bir az özünü "ağır tutur", amma o ağır tutumun arxasında kövrək qəlb, o utancaq məhəbbət üçün sizildən ürək varlığını o misralarda yaşadır. Ömründən illər "sürünüb keçib", o utancaq məhəbbətə "heç bilmirəm hardasan" deyə müraciət edərən məhz onun həsrətini çəkdiyini bəyan etmiş olur. Çünkü bu gün - o sürənüb keçən illərdən sonra da onu axtarır:

Bilsəm ki, yaşayırsan
dağlar gizlədib səni,
O pəhləvan dağları
yumruğumla əzərəm.
Bilsəm dənizlərdən,
mən bütün dənizləri,
dalğa-dalğa gəzərəm.

Bu misralarda o utancaq məhəbbət həsrətlə xatırlanır, peşiman qəlbin çırpıntılarına sərt, soyuq rüzgar əsir, üzüdür oxucunu... o sevgi üçün dünyani verməyə hazır olan qəlbin, nə vaxtsa əldən verdiyi o sevginin ağrı-acisini çəkən, bu gün həyatında bəlkə də o sevgini tapa bilməmiş bir insan taleyinin ağrı-acıları var... təəssüf hissi keçirən, heyfənən, o böyük səadəti üçün çırpınan, bu gün onu geri qaytarara bilsə bütün dünyani ona qurban verməyə hazır olan şair "büütün bəşəriyyətin" "utancaq sevgisi-ni" - saf, məsum sevgisini, lirik insanı duyuları ümumiləşdirir...

Seyran Səxavətin şeirlərində övlad sevgisi də, torpaq sevgisi də elə sözlərə, elə bədii priyomla ifadə edilir ki, oxucu ruhuna təsir edir, bunlar təkrarsız ifadələrdir. "On dördü martda" şeiri də bu cəhətdən orijinaldır. 14 mart ola bilən ki, şairin qızının doğum günüdür. Yanında ola bilməyen, bağrına basıb balasını doyuncaya öpməyən atanın bütün çəkdiyi mənəvi iztirablar, həsrət, göynərti hopub bu misraların canına. İnsanı duyuların gözəlliyi, səmimiliyi, oxucunun qəlbinin tellerini titrədir, nədənə hemin gözəl günlərdə doğmalarının yanında ola bilməyənlərin dərdini, qubarını "təzələyir". Bu həsrət:

On dördü martda...
yanaqlarından örträ quruyan
cadar-cadar
dodaqlarımı yalıyacam...
Ürəyimde
üstündən bir qız usağı tullanan
tonqal qalayacam,
Yaşıyacam-təzə şumlanmış
torpaq kimi,
Yun təki çırpacam təkliyimi
On dördü martda...

İnsan oğlunun, bala sevgisi kimi müqəddəs hissələrə dolu qəlbinin bütün narahatlıqları, gərginlikləri, göynərtiləri, yanıncılığı bu misralardadır. Sənətkarın böyüküyü qələmə aldığı mövzunun bədii tempini yüksəltmək qabiliyyətindədir. Balasından ayrı düşmüş insan "terk olunmuş yurd yeriyəm", "oçaq daşı kimi yanıram", "tərs adamların ot basmış yoluylam", "çomağı sınmış bomboş çoban əliyəm", "balası it-

mış quşam" - deyir ve bu deyimlər itkidən, ayrıldıdan doğan insanın faciəsindən bəhs edən dəyəri bədii təsir qüvvəsinə malikdir... Seyran Səxavətin qələmində bədii cəhətdən qəlibləmiş misralardır.

Şairin "Ürək" şeirindəki poetika da güclüdür. Ürək mövzusunda nə qədər gözəl şeirlər oxumuşuq, efirdən dilləmişik. Seyran Səxavətin "Ürək" şeiri təkrarsız fikirlərlə zəngindir. Hələ çox qaranlıqları onunla birlikdə "yixələ" olacaq ürəyi ilə insan kimi rəftər edir, verdiyi suallar ("Nə tez başlamışın ağrımağa sən?", "Bir de, tuş gəlmisinə hansı dərədə sən"), müraciətlər, ona verdiyi təskinliklər, eyni zamanda ondan etdiyi xahişər sənətkar incəliyinin, sənətkarlıq imkanlarının təzahürüdür. Diqqəti çəkən aşağıdakı misraların təhlilinə belə ehtiyac yoxdur. Çox aydın, çox səlis, çox gözəl bir poetiklik var, səri simlərə toxunur...

Əmalim səninkı, eşqim səninkı,
Məndə həsrət yaşar, o qoy ölməsin.
Demirəm, ağrına, elə ağrı ki,
Anam düzümsüzdür, ana bilməsin.

Dağlar mövzusu Azərbaycan poeziyasında geniş mövzudur. Aşiq ədəbiyyatında, dastan-larımızda "Dağ" "Dağlar" "Vətən", "Torpaq" anlamında da işlədir. Seyran Səxavətin "Azərbaycan dağları" şeirləndə dağlar qüdrət, qüvvət, alınmazlıq, basılmazlıq simvoludur:

Dağda dağ qüdrəti var, - deyib insan.
Siz deyin, nə zaman basılıb dağlar?
Buludlar qoynuna dolaşan zaman,
Sanki səmalardan asılıb dağlar.

Küləklərlə döyüşəndə göylərə "boyun eyməyəm", əsrlərə, yaranandan üzü bəri qar, boran, çovğun görmüş bu dağların yaşı, güllü-çiçəkli sinəsinə xalça bilir, gümüş kəmər kimi qoynunda qırılan yollarını sevir, yer kürəsinin "maralı dağlar"da payına düşən vətən dağlarına neca böyük bir ürək-le bağlı olduğunu diliə gətirir:

Sinəndə tələsik bir addım atdim,
Yavaşdım, göy otu əzməyəm gerək.
Vətəni gəzməsəm mən addım-addım,
Qurbətdə qarış da gəzməyəm gerək!

Doğulduğu, qoynunda böyüyü dağları, kəndi, eli-elati sevən S.Səxavət gözəl şeirlərini də ele o kənddə, dağlar qoynunda yazıb, yaşadığını o dağların möcüzəsini görüb, vurğunu olub, ilk şeirini də kənddə yazıb, nəşr əsərlərini yazmağa başlayanda da əslində kəndiyle "salamələyikim" i kəsməyib...

(ardı gələn sayıımızda)